

Məsuliyyətsizlik, yoxsa imkansızlıq?

Aliment ödənişi valideynin övladı qarşısında həm də mənəvi öhdəliyidir

Artıq bəzi Avropa ölkələrində gənc ailələr boşanma zamanı aliment ödənişi tələb etmirlər. Bunu keçmişin qalığı saydıqları üçün boşanma zamanı məhkəmədə belə iddia qaldırmırlar. Yalnız yaşı daha çox olanlar məhkəmədə alimentin ödənişini tələb edir və bu nü ədalət tərəzisinin tarazlaşdırılması kimi qəbul edirlər.

Aliment ödənişi ilə bağlı düşüncələrin necə dəyişməsindən asılı olmayıaraq, bütün dünyada məhkəmə qərarı ilə müəyyən edilmiş aliment ödənişinin dayandırılması və ondan imtina məhkəməyə hörmətsizlik kimi qəbul edilir. Bu hala yol verən şəxslərə qarşı mülki və ya ci-nayət ittihamları irəli sürürlür.

Azərbaycanda da alimentə evdar, övladlarını böyütmək üçün karyeralarına fasilə verən və azterminatlı qadınların ehtiyacı daha çox olur. Bu ehiyaların qarşılıklıması, aliment ödənişində yaranan problemlərin həlli məqsədilə artıq bir çox ölkələr işlək mexanizmlər hazırlayaraq onu səmərəli formada tətbiq edirlər. Azərbaycanda da aliment ödənişi sahəsində çoxsaylı çətinliklərin ortaya çıxması bu sahə üzrə yeni mexanizmin tətbiqini zəruri edir.

Cıxış yollarından biri Aliment Fonduun yaradılmasıdır

Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (Ombudsman) Səbinə Əliyeva bildirir ki, alimentin borclu tərəfindən ödənilməməsi və ya ödənişdən boyun qaçırılması, yubadılması halları indi çıxalıb. Aliment borcunun ödənilməsindən çətinliklər qeyd edilən bu hallarla yanaşı, borclu tərəfin işləməməsi və yaxud onun gelirlərinin müəyyən edilməməsi səbəbindən də yaranır: "Aliment verməye borclu olan valideynin qazancı qeyri-müəyyəndirse, o zaman məhkəmə sabit məbləği müəyyən edir. Lakin təcrübə də göstərir ki, getdikcə daha çox halda ödənişin təmin edilməsində problemlər müşahidə olunur. Eləcə də boşanmaların sayının artması, himayəsində azyaşlı uşaqlar olan və alimentə təminat vasitəsi kimi ehtiyacı olan evdar, işləməyən qadınların daha çox olduğunu nəzərə alaraq Aliment Fonduun yaradılması (alimentin borcudan sonradan məcburi qaydada alınması şərti ilə müvafiq dövlət qurumu tərəfindən ödənilməsi) mexanizminin hazırlanıb tətbiq edilməsi zəruridir".

Səbinə Əliyevanın fikrincə, Aliment Fonduun yaradılması sosial dövlət məfhumunun fəlsəfəsindən irəli gəlir. Bu baxımdan belə fond problemin həlli istiqamətində uğurlu mexanizm kimi qiymətləndirilə bilər. Fondu ya ayrıca, ya da hansısa müvafiq dövlət qurumun tabeliyində fəaliyyət göstərməsi mümkündür. Xarici ölkələrin təcrübəsində, məsələn, Latviyada Uşaqların təminatı ilə bağlı vəsaitlərə dair Zəmanət Fondu, Böyük Britaniyada Uşaqların təminatı ilə bağlı Agentlik, İsrailde Milli Sığorta Xidməti, İspaniya və Bəhreyndə Alimentlərin Tutulması üzrə Zəmanət Fondu, Polşada Dövlət Aliment Fondu, Niderlandda Aliment üzrə Federal Büro, İsveçdə Dövlət Sığorta Agentliyi, ABŞ-da Aliment Orderlərinin icrası üzrə Federal Ofis və Ştatların Agentlikləri, Kanadada Aliment Orderlərinin icra Agentliyi, Avstraliyada Uşaqlara Dəstək Agentliyi fəaliyyət göstərir. Ayrı-ayrı ölkələrdə həmin fondlar müxtəlif səlahiyyətlərə malikdirlər və geniş funksiyaları var.

Səbinə Əliyevanın fikrincə, Böyük Britaniya və İsrailde fondun əsas məqsədi aliment ödəməkdən yayının şəxslərin axtarışı və ödənişlərin tutulmasıdır. Bir sırə ölkələrdə (Litva, Latviya, İspaniya, Bəhreyn, Polşa, Fransa) valideynlərdən hər hansı biri öz öhdəlikləri ni icra etməkdən imtina edərsə, həmin fond bu öhdəliyin icrasını öz üzərinə götürür: "2007-ci ilde İspaniyada Maliyyə Nazirliyinə tabe olan xüsusi fond yaradılıb. Bu ölkədə aliment ödəmək öhdəliyi olan hər kes fondun köməyi üçün mərciat edə bilməz. Bunun üçün şəxsin dövlətin müəyyən etdiyi məbləğdən daha az gəliri olmalıdır. Bu köməyə iddia edən şəxs qanunvericiliyin müəyyən etdiyi sənədlərlə xüsusi proseduru keçməlidir. Ödənişlər 18 ay müddətinə ödənilir və ödəniş qabiliyyətini bərpa edən şəxs daha sonra özü bu dəstəkdən faydalanaraq ödənişi davam etdirir. Bununla da aliment ödəməli olan şəxs öz öhdəliyindən yayına bilmir. Ən əsası isə hər iki valideyn arasındaki münasibətlərdə müəyyən bir tarazlıq yaranır. Valideynləndən yaxşı heç kim onların qayğısına qala bilməz. Təklif olunan mexanizmlərdən də görünür ki, uşaqların qayğısını çəkmək vəzifəsi valideynlərdən dövlətə keçmir, bu isə uşaq üçün mənəvi və maddi dəstəyin təmin olunmasına imkan verir".

Ombudsman əlavə edir ki, Latviyada 2005-ci ildən Uşaq, Aile və İctimai İnteqrasiya Nazirliyinin



tərkibində xüsusi fond fəaliyyət göstərir. Səlahiyyətləri geniş olan bu fond alimentlərin ödənilməsi, qeyri-legal əməkhaqqının ifşası, kredit və lizing kampaniyalarına sorularla müraciət etmək hüququna malikdir. Fondun büdcəsi borclulardan tutulan ödənişlər və büdcədən ayrılmalar hesabına formalasır. Hər il aliment borcu gecikdikcə, dövlət toplanan alimentin 6 faizi məbləğində fonda ödəniş köçürürlər. Fond həmçinin digər ölkələrin qurumları ilə əlaqələr saxlayır ki, burada da əsas məqsəd borclu xarici ölkəyə köçdükdə ondan borcu tələb etmək mümkün olsun.

Estoniyada Aliment Fondu 2017-ci ildən qüvvəyə minən "Ailevi kompensasiyalar" haqqında qanunun təhləbləri əsasında fəaliyyətə başlayıb. Qazaxıstanda bu təşəbbüs reallaşmasa da, geniş müzakirə edilir. 2019-cu ildə bu təkliflə ölkənin ədliyyə naziri çıxış edib.

Səbinə Əliyeva hesab edir ki, qeyd edilənlər ümumiyyətlidirlər, bu sistemin qurulması üçün əsas üç məqamın olması vacibdir. Birinci, qanunvericilikdə kompleks yeniliklərin, əlavə və dəyişikliklərin edilməsi zəruridir. İkinci, struktur İslahatlar, məqsədönlü tədbirlər görüləlidir. Üçüncüsü isə, büdcədən maliyyənin ayrılması, maliyyə dayanıqlılığının təmin edilməsi istiqamətində tədbirlərin icrasıdır. Əgər bu amillərin hamısı kompleks halda reallaşarsa, o zaman belə bir fondun yaradılması, müasir və işlək bir mexanizmin tətbiqinə nail ola bilərik.

2021-2030-cu illər üzrə Aile Strategiyasının layihəsi hazırlanır

Aile, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Aynur Sofiyeva da bu fikirdədir ki, hazırda bütün dünya ölkələrində olduğu kimi, Azərbaycanda da alimentin ödənilməməsi aktual problem olaraq qalmaqdadır.

O, deyir ki, borclu olan tərəflər bir çox hallarda aylıq gelirlərinin aşağı olması səbəbindən aliment ödəyə bilməklərini bildirirlər. Bəzi hallarda isə yenidən nikaha daxil olduqları üçün xərclərinin artmasını əsas gətirirlər. Ancaq komitəyə daxil olan müraciətlər əsasında aliment borcunun qəsdən ödənilməməsi halları da aşkarlanır. Bu halda aidiyyəti quruma məlumat verilir.

Komitə rəsmisinin qənaətincə, "Uşaq hüquqları haqqında" qanunun 13-cü maddəsinə əsasən, uşağın qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərc-lərindən az olmayan məbləğdə maddi təminat almaq hüquq var. Alimentin ödənilməsi ilə bağlı fasilələr olduqda uşaqların maddi təminatlarının davamlılığı pozulur ki, bu da birbaşa uşaq hüquqlarının pozulmasına nəzarətdən.

Aynur Sofiyeva əlavə edir ki, Azərbaycan qanunvericiliyinə əsasən, alimentin tutulması və ödənilməsində valideynlərin hüquq və vəzifələri göstərilir. 2011-ci ildə bu vəzifələrin yerinə yetirilməməsinə görə sanksiyaların sərtləşdirilməsinə baxmayaraq, yeni mexanizmin hazırlanması üçün normativ hüquqi bazanın təkmilləşdirilməsinə ehtiyac var: "Avropanın iqtisadi cəhətdən inkişaf etmiş bir sıra ölkələrinə borclu tərəfindən aliment ödənilmediyi təqdirdə uşaqın saxlanması yükünü dövlət öz üzərinə götürür. Borclu alimenti ödəməkdən yayıldığı təqdirdə dövlət müvafiq ödənişləri onun əvəzinə edir. Bu, borclunu aliment üzrə öhdəlikdən azad etmir. Çünkü tələbkar şəxs digəri ilə əvəz olunur və ödəniş aparıldıqdan sonra dövlət orqanı aliment məbleğini borcudan məcburi qaydada tutur və bununla da öz üzərinə müvafiq vəsaitləri tələb etmək funksiyasını götürür. Hazırda Aile, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən "Azərbaycan Respublikasının 2021-2030-cu illər üzrə Aile Strategiyası"nın layihəsi hazırlanır ki, həmin layihədə alimentin ödənilməsi ilə bağlı mexanizmin təkmilləşdirilməsi nəzərdə tutulur".

İşsiz borclularla bağlı icraatda problemlər yaranır

Vəkillər Kollegiyasının üzvü Roman Qaraşov deyir ki, hazırda məhkəmələrin icraatında olan işlərin əhəmiyyətli hissəsi məhz ailə münasibətlərində yaranmış mü-

bahisələrdir. Belə ki, ər-arvad arasında olan nikahın pozulması, yaxud nikahdankənar uşaqların dünyaya gəlməsi və onların yetkinlik yaşına çatanadək maddi ehtiyaclarının qarşlanması məqsədilə aliment tələbinə dair mübahisələr yaranır: "Yetkinlik yaşına çatmayan birge nikahdan dünyaya gəlmiş uşaqlar hansı valideynin himayəsinə verilirsə, o valideynin aliment tələb etmək hüquq yaranır. Aliment sabit pul məbləği və əməkhaqqının, qazancın hansısa bir hissəsi olaraq müəyyən edilir. Belə ki, əgər aliment ödəməli olan valideynin daimi iş yeri, gəliri varsa, bu zaman uşaqların sayından asılı olaraq, alimentin miqdarı əməkhaqqının müəyyən bir hissəsi ilə hesablanır. Məhkəmə valideyndən hər ay bir uşaqğa görə qazancın və başqa gəlirlərin dördəbir hissəsi, iki uşaqğa görə qazancın üçdebir hissəsi, üç və daha çox uşaqğa görə isə qazancın yarısı miqdardında aliment tutur. Bu məbləğ azaldıla və artırıla bilər: "Məhkəmə qətnaməsində də bu məsələlər öz əksini tapır. Aylıq gəliri olan borclular barədə adətən mübahisə tez həllini tapır. Çünkü alimenti ödətdirmek icra məmuru üçün problemə çevriləmir. Borclu iş yerinə malik olmadıqda alimentin miqdarı sabit pul məbləği ilə müəyyən olunur. Lakin bu cür borcların təminatı olmadığından, eyni zamanda bu kimi hallarda borclu xarici ölkədə olarsa, ödənişlərdə uzunmüddəti gecikmələr, problemlər yaranır. Təbii ki, borclunun ölkədə olmaması onu öhdəliklərdən azad etmir. Lakin icra sənədinin icrasında xeyli problemlər yaranmış olur".

Vəkil qeyd edir ki, aliment öhdəlikləri məhz uşaqların maddi ehtiyaclarının ödənilməsinə yönəldilərindən onun vaxtı vaxtında veriləməsi vacib hüquqi əhəmiyyət daşıyır. Çünkü hər bir nikahın pozulmuş ailədə uşaqın gündəlik və aylıq maddi tələbatları var və bu tələbatların mütəmadi olaraq, nəzerdə tutulmuş qaydada ödənilməsi vacibdir. Lakin borclu bəzən işsiz, əsil, ölkədə olmaması və ya digər səbəblərdən bu ödənişləri edə bilmir. Belə olan təqdirde uşaqın maraqlı və mənafeyinə ciddi xələl gəlir.

Vəkillər Kollegiyasının üzvü hesab edir ki, uşaqlar dövlətin sosial siyasetinin bir hissəsi olduğundan alimentin vaxtında dövlət tərəfindən ödənilməsi və daha sonra valideyndən bu ödənişlərin alınaraq dövlət fonduuna qaytarılması istiqamətində mexanizmlər hazırlanır və tətbiq edilə bilər.

Müsəbət təcrübələrdən faydalanaq lazımdır

Azərbaycanda Aliment Fonduun yaradılması təkiline münasibət bildirən vəkil hesab edir ki, belə bir addım aliment ödənişləri ilə əlaqədar müəyyən riskləri də artırıbilər. Çünkü borclu valideynin övladının maddi təminatının dövlət tərəfindən həyata keçirildiyini biləndən onun məsuliyyət hissə mütələq azalacaq. Həmçinin bəzi valideynlər də sünə görünütlə olaraq boşanmaqla bu imtiyazdan istifadə etməyə çalışır bilər: "Lakin hər bir halda Aliment Fonduun ciddi nəzarət mexanizmləri ilə yaradılması vacibdir və arzuolunandır. Sivil ölkələrin bu istiqamətdə müsbət təcrübələri var, həmin təcrübələrdən faydalanaq lazımdır".

Azərbaycanın valideynin əvəzinə tətbiq edən mexanizmləri ilə yaradılması vacibdir və arzuolunandır. Sivil ölkələrin bu istiqamətdə müsbət təcrübələri var, həmin təcrübələrdən faydalanaq lazımdır. Əsas olan isə gələcəyimiz olan uşaqların layiqli vətəndaş kimi böyüməsidir".

Alimentin ödənişinin həyata keçirilməməsi tez-tez rast gəlinən hallardandır. Azərbaycanda boşanma zamanı uşaqlar daha çox ananın himayəsinə verildiyindən alimentin kişilər tərəfindən qadınlara (uşaq kişilərin himayəsində qalarsa, alimenti qadın kişiye verə bilər) ödənilməsinə dair məhkəmə qətnamələri verilir. Lakin bu qətnamələr çox hallarda icra edilmədiyindən qadının alimenti illərlə bilməməsi halları olur.

"Çox zaman aliment ödəmək öhdəliyi olanların məsuliyyət-dən yayına bilməsi, məhkəmə qərarlarına etinasiyəz yanaşması belə öhdəliyi olan digər şəxslər üçün də "örnek" olur. Bu kimi halların qarşısının alınması üçün effektiv mexanizmin hazırlanıb tətbiq edilməsi aliment ödənişləri ilə bağlı yaranan problemləri də birdəfəlik həll edə bilər".

**İlhamə ISABALAYEVA,
"Azərbaycan"**